

Sosial sifariş haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, bu Qanun dövlətin sosial siyasətinin həyata keçirilməsində qeyri-hökumət təşkilatlarının sosial sifariş formasında iştirakı ilə bağlı hüquqi münasibətləri tənzimləyir.

1-ci FƏSİL ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. **Sosial sifariş** – dövlət, yerli özünüidarəetmə orqanı və publik hüquqi şəxslərin büdcələrindən maliyyələşdirilən sosial proqramların (layihələrin) müsabiqə əsasında işlərin görülməsi və ya xidmətlərin göstərilməsi yolu ilə qeyri-hökumət təşkilatları (ictimai birlik və fondlar) tərəfindən müqavilə əsasında həyata keçirilən xidmət;

1.0.2. **Sosial proqram** – sosial sifariş əsasında həyata keçirilən təhsil, elm, ətraf mühit, iqtisadi, sosial, səhiyyə, kənd təsərrüfatı, idman, turizm, mədəniyyət, incəsənət, hüquq və azadlıqlar, gender bərabərliyi, davamlı inkişaf, yerli özünüidarəetmə, icma səfərbərliyi və bu Qanunla qadağan olunmayan digər sahələr üzrə həyata keçirilən təşkilati, texniki, iqtisadi və sosial tədbirlərin (fəaliyyətlərin) məcmusu;

1.0.3. **Qeyri-hökumət təşkilatı (ictimai birlik və fond)** – fəaliyyəti “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənən, dövlət qeydiyyatına alınmış hüquqi şəxs;

1.0.4. **Sosial sifarişçi** – öz fəaliyyət istiqaməti üzrə sosial sifarişləri müəyyənləşdirən, onların icrasını təmin etmək məqsədilə müsabiqə təşkil edən, müsabiqə nəticələrinin bu qanunda nəzərdə tutulmuş ixtisaslı orqan olan müsabiqə komissiyası tərəfindən təsdiqlənməsindən sonra qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) ilə müqavilə bağlayan və sosial sifarişlərin yerinə yetirilməsinə nəzarəti həyata keçirən dövlət, yerli özünüidarəetmə orqanı və publik hüquqi şəxs;

1.0.5. **Sosial sifarişin icraçısı** – sosial sifarişə dair müsabiqənin qalibi olmuş dövlət sosial sifarişçisi ilə müqavilə bağlayan və həmin sifərişi yerinə yetirməyi öhdəsinə götürən hüquqi şəxs olan qeyri-hökumət təşkilatı;

1.0.6. **Sosial sifariş üzrə müqavilə** - sosial sifarişin həyata keçirilməsi məqsədi ilə sosial sifarişçi ilə sosial sifarişin icraçısı arasında bağlanan, bu sifarişin icrası üzrə tərəflərin hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən edən, onlar arasında

hüquqi, iqtisadi və təşkilati-hüquqi məsələlərin həllini nəzərdə tutan və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yazılı əqd;

1.0.7. **Sosial ehtiyaclar** – sosial proqramlarda əksini tapan, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən elm, təhsil, mədəniyyət, səhiyyə, sosial müdafiə və məşğulluq, bədən tərbiyəsi və idman, təbiətin və ətraf mühitin mühafizəsi, turizm, kənd təsərrüfatı, gənclər siyasəti, ailə, qadın və uşaq problemləri, gender siyasəti, demoqrafiya və digər sosial əhəmiyyətli sahələr üzrə mövcud olan obyektiv tələbatlar;

1.0.8. **Müsabiqə komissiyası** – sosial sifarişçi tərəfindən təşkil olunmuş sosial sifariş üzrə müsabiqənin nəticələrini təsdiq edən ixtisaslanmış orqan.

Maddə 2. Sosial sifariş haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Sosial sifariş haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.

Maddə 3. Sosial sifarişin məqsədləri

3.0. Sosial sifarişin məqsədləri aşağıdakılardır:

3.0.1. ehtiyacı olan sosial qrupların sosial tələbatının təmin olunması;

3.0.2. dövlət, yerli özünüidarəetmə orqanları və publik hüquqi şəxslər tərəfindən sosial əhəmiyyətli problemlərin həlli üçün qeyri-hökumət təşkilatlarından (ictimai birliklər və fondlar) əlavə insan və təşkilati resursların cəlb olunması;

3.0.3. sosial problemlərin həllinə yönələn ictimai vəsaitlərin səmərəli istifadəsi məqsədi ilə qarşılıqlı nəzarət sisteminin təmin olunması;

3.0.4. sosial problemlərin həllində ünvanlılığın və səmərəliliyin təmin olunması;

3.0.5. dövlətin sosial siyasətinin həyata keçirilməsində qeyri-hökumət təşkilatlarının (ictimai birliklər və fondlar) iştirakının təmin olunması;

3.0.6. müxtəlif sosial qrupların ehtiyacları üzrə tədqiqatların aparılması və onların sosial tələbatının müəyyənləşdirilməsi;

3.0.7. vətəndaşların rifahının yüksəldilməsi, onların sosial müdafiəsinin və layqili həyat səviyyəsinin artırılması ilə bağlı həyata keçirilən dövlət siyasətinə ictimai dəstəyin verilməsi.

Maddə 4. Sosial sifarişin təşkilinin əsas prinsipləri

4.0. Sosial sifarişin təşkilinin əsas prinsiplər aşağıdakılardır:

4.0.1. Qeyri-hökumət təşkilatlarının (ictimai birliklər və fondlar) sosial sifariş üzrə müsabiqədə iştirakının təmin edilməsi;

4.0.2. müsabiqə prosesinin şəffaflığının, obyektivliyinin və ədalətliyinin təmin edilməsi;

- 4.0.3. maraqlı tərəflərin məlumatlara bərabər çıxışının təmin olunması;
- 4.0.4. sosial tərəfdaşlıq və əməkdaşlığın təmin olunması;
- 4.0.5. sosial sifarişlərin yerinə yetirilməsi sahəsində rəqabət mühitinin formalaşması və keyfiyyətin yüksəldilməsi;
- 4.0.6. dövlət və cəmiyyət üçün xüsusi əhəmiyyət kəsb edən sosial proqramların davamlılığının və fasiləsizliyinin təmin edilməsi.

Maddə 5. Sosial sifarişin tətbiqi dairəsi

- 5.0. Sosial sifariş aşağıdakı istiqamətlər üzrə tətbiq edilir:
 - 5.0.1. təhsil, maarifləndirmə, tərbiyə;
 - 5.0.2. ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən istifadə;
 - 5.0.3. idman, fəal istirahət, intellektual əyləncə və asudə vaxtın səmərəli təşkili;
 - 5.0.4. Səhiyyə, turizm və kənd təsərrüfatı;
 - 5.0.5. mədəniyyət və incəsənət;
 - 5.0.6. sosial reabilitasiya, sosial kömək, qarşılıqlı yardım, sağlamlığın mühafizəsi;
 - 5.0.7. gender bərabərliyinin təminatı, qadınların sosial və iqtisadi sahədə rolunun artırılması;
 - 5.0.8. yerli özünüidarəetmə;
 - 5.0.9. vətəndaş və insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqi;
 - 5.0.10. sosial xidmət və sosial infrastrukturun təkmilləşdirilməsi;
 - 5.0.11. sosial sifarişlərin tətbiqi dairəsi üzrə rəsmi siyahı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

2-ci FƏSİL SOSIAL SİFARİŞİN HƏYATA KEÇİRİLMƏSİ

Maddə 6. Sosial sifarişi verən qurumlar

- 6.0. Sosial sifarişi verən qurumlar:
 - 6.0.1. sosial sifarişin məqsədlərini, həyata keçirilmə şərtlərini müəyyən edir;
 - 6.0.2. sosial sifarişi həyata keçirəcək icraçı ilə müqavilə bağlayır;
 - 6.0.3. sosial sifarişin müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirilməsinə nəzarət edir;
 - 6.0.4. müqavilə öhdəliklərinin pozulması halında qanunvericilikdə nəzərdə tutulan tədbirləri həyata keçirir;
 - 6.0.5. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq sosial sifariş üzrə müsabiqəni keçirir və nəticələrinin təsdiq edilməsi üçün müsabiqə komissiyasına təqdimat verir.

Maddə 7. Sosial sifarişin hazırlanması qaydası

7.1. Sosial sifarişlər hər il dövlət, yerli özünüidarəetmə orqanı və publik hüquqi şəxslərin səlahiyyətinə aid məsələlər üzrə sosial ehtiyaclar və problemlər nəzərə alınmaqla konkret sosial proqramlar və layihələr formasında hazırlanır.

7.2. Bir neçə dövlət orqanının, yerli özünüidarə orqanının və publik hüquqi şəxsin və ya onların struktur vahidlərinin səlahiyyətlərinə aid olan sosial ehtiyaclar bir sosial proqram və layihə çərçivəsində təqdim edilə bilər.

7.3. Sosial proqramlarda və layihələrdə aşağıdakı məlumatlar əksini tapır:

7.3.1. problemin mövcud halı və ilkin vəziyyətinin elmi-iqtisadi təhlili baxımından əsaslandırılması;

7.3.2. sosial proqramların və layihələrin əsas vəzifələri, icra mərhələləri və müddətləri;

7.3.3. sosial proqramların və layihələrin həyata keçirilməsi mexanizmləri;

7.3.4. sosial proqramların və layihələrin icrası nəticəsində gözlənilən sosial-iqtisadi nəticələr və onların perspektivləri;

7.3.5. sosial proqramların və layihələrin icrasına nəzarətə dair təkliflər;

7.3.6. sosial proqramların və layihələrin icrası üçün zəruri hesab olunan digər sənədlər və materiallar.

Maddə 8. Sosial sifariş üzrə müsabiqə iştirakçılarna dair tələblər

8.0. Sosial sifariş üzrə müsabiqə iştirakçılarından aşağıdakılar tələb olunur:

8.0.1. sosial sifariş üzrə müvafiq təcrübəyə malik olması və həmin sahə üzrə ixtisaslaşması;

8.0.2. sifarişçi ilə bağlanmış müqavilənin icrasını təmin etmək üçün müvafiq sahədə təcrübəsinin və işçi qüvvəsinin olması;

8.0.3. Azərbaycan Respublikasında vergi və digər icbari ödənişlərə dair öhdəliklərinin olmaması.

3-cü FƏSİL Müsabiqə Komissiyası

Maddə 9. Müsabiqə komissiyasının formalaşdırılması və fəaliyyətinin təşkili

9.1. Sosial sifariş təşkil etmək üçün müsabiqə komissiyası yaradılır.

9.2. Müsabiqə komissiyasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ixtisaslanmış orqan təşkil edir.

9.3. Müsabiqə komissiyası 7 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Müsabiqə komissiyasının 5 üzvü müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 il müddətinə, 2 üzvü isə sosial sifarişçi tərəfindən müsabiqə dövrü üçün təyin edilir.

9.4. Müsabiqə komissiyasının üzvləri ictimai əsaslarla fəaliyyət göstərir. Komissiyanın fəaliyyətinin təşkili üçün zəruri xərclər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təmin edilir.

9.5. Müsabiqə komissiyasının üzvləri öz fəaliyyətlərinin həyata keçirərəkən dövlət və cəmiyyət maraqlarını rəhbər tutmalı, obyektiv və tərəfsiz mövqedən çıxış etməli və maraqların toqquşmasına yol verməməlidir.

Maddə 10. Müsabiqə komissiyasının iş qaydası

10.1. Müsabiqə komissiyası öz fəaliyyətini müstəqil şəkildə həyata keçirir və qərarları sadə səs çoxluğu ilə qəbul edir. Komissiyanın iclasları üzvlərin yarından çoxu iştirak etdikdə səlahiyyətli hesab edilir.

10.2. Müsabiqə komissiyası sosial sifarişçi tərəfindən keçirilmiş müsabiqənin nəticələrinə dair təqdim olunmuş protokola əsasən aşağıdakı qərarlardan birini qəbul edir:

10.2.1. Müsabiqə nəticələrini tam və ya qismən təsdiq edir;

10.2.2. Müsabiqənin nəticələrini ləğv edir.

Maddə 11. Müsabiqə komissiyasının səlahiyyətləri

11.0.1. Müsabiqə komissiyasının səlahiyyətləri aşağıdakılardır:

11.0.2. Sifarişçi tərəfindən müsabiqənin bu qanunun tələblərinə uyğun keçirilməsinə nəzarət etmək;

11.0.3. Müsabiqə prosesinin müvafiq mərhələlərində sosial sifarişçiyə sorğu göndərmək, müsabiqə ilə əlaqədar daxil olan müraciətləri araşdırmaq və müvafiq qərar qəbul etmək;

11.0.4. Müsabiqənin keçirilməsi ilə bağlı sosial sifarişi verən qurumların nümayəndələrinin biliklərinin tətbiqi və bacarıqlarının artırılması üçün təlimlər keçmək;

11.0.5. Zəruri hallarda müsabiqənin nəticələrinin qiymətləndirilməsi və daxil olan müraciətlərin araşdırılması üçün ekspert və mütəxəssisləri cəlb etmək;

11.0.6. Keçirilən müsabiqələr və onların nəticələri haqqında ildə bir dəfə ictimaiyyətə məlumat vermək;

11.0.7. Müsabiqələrin nəticələri haqqında kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında məlumat dərc etdirmək.

4-cü FƏSİL YEKUN MÜDDƏALAR

Maddə 12. Sosial sifarişin yerinə yetirilməsinə nəzarət

12.1. Sosial sifarişlə bağlı müqavilə öhdəliklərinin həyata keçirilməsinə nəzarəti sosial sifarişçi verən orqan həyata keçirir.

12.2. Sosial sifarişi verən orqan:

12.2.1. icraçı müqavilə öhdəliklərini yerinə yetirmədiyi və ya müqavilədə nəzərdə tutulmuş qaydada yerinə yetirmədiyi halda müqaviləyə xitam verilməsi üçün müsabiqə komissiyasına təqdimat verir;

12.2.2. icraçı aldığı vəsaiti təyinatı üzrə xərcləmədikdə, mənimsədikdə və digər sui-istifadə hallarına yol verdikdə, müvafiq tədbirlər görülməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət edir.

Maddə 13. Mübahisələr və onların baxılma qaydaları

13.1. Müsabiqə nəticələri ilə razılaşmayan iddiaçı nəticələrə dair yazılı cavab aldıqdan sonra 10 iş günü müddətində müsabiqə komissiyasına şikayət verə bilər.

13.2. Verilən şikayət müsabiqə komissiyası tərəfindən qeydə alındıqdan sonra 10 iş günü müddətində baxılır.

13.3. Müsabiqə komissiyası şikayətin əsaslı və ya əsassız olmasına dair qərar qəbul edir.

13.4. Sırafişçi və icraçı arasında bu qanunla tənzimlənməyən mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll edilir.

Maddə 14. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərini pozan şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.